



Gün gələcək Azərbaycan
dünyaya günəş kimi doğacaq.

İlham Aliyev

AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQİSİ

RESPUBLİKA

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

16 APREL 2024-cü il

ÇƏRŞƏNBƏ AXŞAMI

No 75 (7833)

GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSİAL-İQTİSADI QƏZET

WWW.RESPUBLIKA-NEWS.AZ



Slovakia Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Peter Pelleqriniyə

Hörmətli cənab Pelleqrini,
Slovakia Respublikasının Prezidenti vəzifəsinə seçilməyin münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Slovakiya ilə dostluq əlaqələrimiz inkişaf bizim üçün böyük önem kasb edir. Hazırda Azərbaycan-Slovakya əməkdaşlığının müxtəlif sahələrdə yeni məzmunlu zənginləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Keçən ildən ölkəmiz Bratislavada fəaliyyətə başlamış Səfirliyinin ikitarəfi münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyinə inanıram.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərə əlaqələrimizdən daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bирə sayələr göstərəcəyik.

Siza möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakia xalqının rəfahı naminə qarşidakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 15 aprel 2024-cü il.



Müasir çağırışlar, yeni iqtisadi modellar

Zəngin ənənələri ilə seçilən, böyük iqtisadi potensiala malik Azərbaycanda sənaye sahəsinin inkişafına xüsusi diqqət yetirilir

Azərbaycan sabitlik və təhlükəsizlik adasıdır

Hazırda dünyada cərəyan edən gərgin siyasi proseslər, konfliktlərin durmadan dərinlaşması xaos yaradır. Ümumiyyətlə, bir neçə idarəti, dünyada siyasi, iqtisadi və hərbi böhran müşahidə edilir.



Sərqi Avropana davam edən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqi cənəgine alan İsrail-Hamas savaşı və müxtəlif regionlarda baş verən irili-xirdəli toqquşmalar böyük narahatlıq doğurur. Eyni zamanda Qerb dövlətlərinin, xüsusən ABŞ-in apardığı yeni müstəmləke siyaseti humanitar fəlakətə getirib çıxarı. Yer kürəsində baş verən kataklizmlər fonunda isə ölkəmiz sabitlik adasıdır. Sözsüz ki, bu sabitliyin, təhlükəsizliyin əsasında da inkişaf dayanır. Süretdə inkişaf edən Azərbaycanı bu gün Yaxın və Orta Şərqi, habelə Şimali Afrika regionlarında həyata keçirilən çirkin ssenarilərin hədəfinə çevirmək céhdəri da olur.

(davamı 10-cu səhifədə)

Ermənistanın barışq təklifləri kənar strateji maraqlara əsaslanır

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, davamlı səsabitlik və barışığın əldə edilməsi üçün səkkiz kəndin Azərbaycana qaytarılması həlliçi amillərdən biridir.

Bu kəndlər münaqışelərlə dolu bir tarixə şahidlək etse də, əməkdaşlıq və anlaşma ilə formalasın geleceyin teməli olə bilər. Lakin rəsmi İravan hər zamanı kimi, bir-biri ilə ziddiyət təşkil edən açıqlamalarla gündəmə gelir.

(davamı 10-cu səhifədə)



Mərəmə ilə adı eyni olmayan təşkilat

Qüdrətli Azərbaycan dövlətinin Cənubi Qafqazda yaratdığı yeni realıqlar kollektiv Qəbin "qicığına" sabob olur. Regiona təsir mexanizmlərinin sıradan çıxarılması, marionetlərin əsas manevikasının fayda verməməsi beynəlxalq məkanda Azərbaycana qarşı təzyiqlərin artmasına gətirib çıxarır.

Coxüzlü yanaşmalar fonunda həqiqətə kölgə salan şər qüvvələrin "çırpinışları" adət principinə ciddi zərər vursa da, görünür, " hüquq qoruyucuları" bu çirkin xisletə "dayan" demək niyyətində deyilər. Bu səbəbdənki ki, yeni dünya düzənindən xaos və global miqyasda fövqədövlətlərin hegemonluğu, qərəzi kurumların boş bayatları bu prosesi daha da dərinləşdirir.

(davamı 9-cu səhifədə)

Qəbin ambisiyaları Hayastanı uçuruma sürükleyir

Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmisi ermənilərin təhlükəsiz şəkildə geri qayıtmalarını qaldırıb və bunun qapanmadığım bildirib. Amma o, bir dəfə olsun Ermənistandakı azərbaycanlıların qovulması, onların mədəni irsinin dağılıılması və qaydış hüququnun Ermənistən tərəfindən təmin edilməməsi barədə danışmayıb.

Bu məsələ ilə bağlı Qəribi Azərbaycan İcması ABŞ hökumətinə bir daha müraciət edərək Ermənistandakı qovulmuş azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyi son qoymağa, onların süh yolu ilə təhlükəsiz şəkildə geri qayıtmalarına dəstək verməyə çağırıb.

(davamı 9-cu səhifədə)



Sadə, xoşxasiyyət insan, peşkar həkim, böyük alim... Hami onu belə tanıydı. Büttin bu yüksək keyfiyyətləri özündə bir-ləşdirən Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, akademik Zərifə Əliyeva osl ziyanı olmaqla bərabər, ham də qayğı-keş ana, vəfali ömür-gün yoldası idi. Ümummilli lider Heydər Əliyev hər zaman ona dayaq olan, bütin işlərində onu daş-təkləyen Zərifə xanımın haqqında deyirdi: "...Zərifə xanım kimi həyat yoldaşım ol-duguna və o, ailəmdə çox yüksək manavi mühit yaratdıqına görə mən xoşbəxt olmu-nşam. Həyatımın bütün dövrlerində işlə məş-ğul olduğuma görə ailə masalalarını fikir ver-məyə vaxtın olmayı. Bunların hamisi Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şə-rəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yeti-rib... Mənim üçün o, birinci növbədə böyük bir in-san idi. Zərifə xanım sədaqətlə həyat yolda-şı, çox mehrivan ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşıdan, böyüdündə bir fədakar insan ki-mi qalbimdən yaşıyər".

O, əsl Azərbaycan qadını idi. Böyük elmi faaliyyətlə məşğul olmasına rəğmən ailə dəyərlərini hər şeydən üstün tutan, xalqına, millətinə laylıqlı övladları yetişdirən, xeyirxahlıq, insanpərvəlik, alicənəbliq, təvazökarlıq təcəssümü olan Azərbaycan qadını. Eyni zamanda geniş dünyagörüşü, zəngin biliyi, elmi baxışları, uzunmüddətli araşdırımları, tədqiqat işləri ilə milli səhiyyəmizin tərəq-qisində, Azərbaycan elminin göl-cəyinə, onun inkişafına böyük töhfələr verən dəyərləli alim...

1923-cü il ap-



Görkəmli alim, gözəl insan, xeyirxah əməllər sahibi

Həmin dövrə respublika mizda insanda gözü zədələyərək ağır fasadlar törədən, hətta korluğa səbəb olan traxoma xəstəliyi geniş yayılmışdı.

Xəstəliklə mübarizə aparmaq və bu sahədə effektiv natiçələr oldə etmək üçün ciddi addımlar atılır, insan həyatına tohľuka yaranan bu infeksiyon

dən Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnsti-tutunda göz xəstəlikləri kafedrasının dosent, 1977-ci ildə professor olan Zərifə xanım Əliyevanın təklifi ilə 1979-cu ildə akademik A. Qarayev adına Fiziologiya İnsti-tutunda görəmə üzvürün peşə patologiyası və fiziologiyasının problemləri laboratoriyası yaradılmışdır. Burada gözün və köməkçi üzvünən həm normada, həm də rezin və neft-kimya sənayesi müsəs-sislərində uzun müddət işləyən insanlarda yaranan peşə intoksi-kasiyası şəraitində funksiyaları-

bunların fonunda Prezident İlham Əliyevin 2013-cü ildə Zərifə Əliyevanın 90 illik yubileyinə həsr edilmiş təntənəli mərasimindəki çıxi-sında dediyi "Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monografiyaları bu gün də öz aktuallığını itirmir" fikirləri bir daha təsdiqini tapır.

Zərifə Əliyeva 1982-1985-ci illərdə görəmə orqanlarının peşə patologiyası laboratoriyasının, bir müddət sonra isə oftalmologiya kafedrasının müdürü vəzifəsində çalışmış, bu illərdə varəm, şəkar və glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi oftalmologiyanın problemlərindən biri olan glaukoma xəstəlikləri nəticəsində gözün zadələnməsi ilə bağlı apardığı müümət tədqiqat işlərinin natiçəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərməsi. Belə ki, alimin tədqiqat işlə

Asası Ulu Öndər tərəfindən qoyulmuş inkişaf strategiyası ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dırçılılması, samarəli, davamlı sosial-iqtisadi siyaset və həyatın bütün sahalarını əhatə edən iqtisadi islahatlarla davamlı xarakter alıb.

Bu gün Azərbaycanı dünyaya tanıdan inkişafın əsas hədəfləri 20 il bundan əvvəl müəyyən edilib. 2003-cü ilde keçirilən prezident seçkilərində doğma xalqının inam ve etibarını qazanan İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günlərində "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərman imzaladı. Regionların inkişafı üçün uğurla icra edən birinci Dövlət Programının qəbul edilməsi bölgelərdə inkişafın əsasını yaratdı ve yeni mərhələnin teməlini qoydu. Dircəliş və tərəqqi her birimizin gözleri qarşısında baş verir. Dövlətimizin başçısı əsas diqqəti insan amilinə, sosial

aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub, 43 Olimpiya İdmən Kompleksi tikilib, çoxlu sayıda köprü və tuneller, yollar istifadəyə verilib. Yeni istehsal və sənaye müəssisələrinin çoxu bölgələre aiddir.

Prezident İlham Əliyevin yeniləmə sərkərdəlik bacarığı və dünyada siyasetində dəyərlər mövqeyini sayəsində 44 günlük Vətən mühərabəsində möhtəşəm Zəfərə imza atıldı, torpaqlarımızı işğaldan azad edən, xalqımızı böyük beynəlxalq qurşarlıqda qazanıb. Neticədə ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Dövlət bündəcisinin gəlirləri 2023-cü ilde 30 milyard manatdan çox olub. Ölkənin strateji valyuta ehtiyatları təxminən 41 dəfə artıb. Əger 2003-cü ilde adambaşına düşən büdcə xərcləri 150 manatdan az idise, 2023-cü ilde bu rəqəm 3500 manatdan çox olub. Xarici ticarət dövriyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. 2003-cü ilde müqayisədə 2022-ci ilde adambaşına düşən ÜDM 3 dəfə yaxın çoxalıb. Birbaşa xariçi borcun həcmi azalaraq hazırlı Ümumi Daxili Məhsulun 9,3 faizi

olunub. Qeyd edək ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı məşğulluq programı çərçivəsində sakinlərin işə qəbulu davam edir. Davamlı inkişafın temin edən əsas amillərdən biri Qarabağ iqtisadi rayonunda 150 minə yaxın iş yerinin yaradılmasıdır.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə heyata keçirilən Dövlət programları nəticəsində ötən 20 ilde müəllim iqtisadi nailiyətlər qazanılıb. Neticədə ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Dövlət bündəcisinin gəlirləri 2023-cü ilde 30 milyard manatdan çox olub. Ölkənin strateji valyuta ehtiyatları təxminən 41 dəfə artıb. Əger 2003-cü ilde adambaşına düşən büdcə xərcləri 150 manatdan az idise, 2023-cü ilde bu rəqəm 3500 manatdan çox olub. Xarici ticarət dövriyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. 2003-cü ilde müqayisədə 2022-ci ilde adambaşına düşən ÜDM 3 dəfə yaxın çoxalıb. Birbaşa xariçi borcun həcmi azalaraq hazırlı Ümumi Daxili Məhsulun 9,3 faizi

birbaşa nəzarəti və dövlət başçımızın təsdiqlədiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf'a dair Milli Prioritetlər", "Strateji Fəaliyyət Planı" və "2022-2026-ci illər üzrə Dövlət Programı" kimi strateji sənədlər əsasında icra olunur. Yerli gelmişken, həmin sənədlər yenidənqurma və inkişaf prosesinin 4 əsas mərhələsinin müyyənəldir. Onlardan birinci, ümumi və baş planların layihələndirilmesi, ikinci, mənətizləmə və baza infrastrukturun yaradılması, üçüncü, sosial, ictimai və iqtisadi infrastrukturun tammiqyaslı şəkildə yenidən qurulması və inkişaf, dördüncü isə keçmiş məcburi köçkünlərin Böyük Qazanlıdır.

Azərbaycanın siyasi, iqtisadi və hərbi imkanları daha da genişlənir, ölkəni-



Zəfərə imza atıldı, torpaqlarımızı işğaldan azad edən, xalqımızı böyük beynəlxalq arenadakı mövqeləri möhkəmləndirdi. Beynəlxalq təhlükilərin və siyasi ekspertlərin fikrincə, münasibənin həlli regionun təhlükəsizliyi və kommersiya celabidiciliyi baxımından çox böyük strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində Azərbaycanın qələbəsi bir çox yeni reallıqlar yaradıb, on esası isə xalqımızın Qarabağ və Şərqi Zəngəzur həsrətinə son qoyub, işğaldan azad edilmiş ərazilərdə ən müasir texnologiyalarla genismiyəslər bərpa və yenidənqurma işləri aparılır, qarşıya qoyulan hədəflərə doğru böyük addımlar atılır. Ermeni fəşizmiz tərəfindən dağıdılan, yerləşəksən edilən bütün şəhər və kəndlərdə tikinti, bərpa-quruculuq layihələri Prezident cənab İlham Əliyevin

Salman ALIOĞLU,
"Respublika".

həlli 2021-ci ilin dekabrından başlanıb. Azərbaycanın xarici valyutaya ehtiyatları son 20 ilde 47 dəfəden çox artırıq 66 milyard ABŞ dollarını keçib və hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstəyir. Son 20 ilde qeyri-neft ixracı 8 dəfəden çox artıb. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılib. Bu rəqəmlər dövlətimizin başçısının rəhbərliyi ilə son 20 ilde qazanılan iqtisadi uğurların ümumi mənzərəsini eks etdirir. Vətən mühərabəsində Azərbaycanın qələbəsi bir çox yeni reallıqlar yaradıb, on esası isə xalqımızın Qarabağ və Şərqi Zəngəzur həsrətinə son qoyub, işğaldan azad edilmiş ərazilərdə ən müasir texnologiyalarla genismiyəslər bərpa və yenidənqurma işləri aparılır, qarşıya qoyulan hədəflərə doğru böyük addımlar atılır. Ermeni fəşizmiz tərəfindən dağıdilan, yerləşəksən edilən bütün şəhər və kəndlərdə tikinti, bərpa-quruculuq layihələri Prezident cənab İlham Əliyevin

Bölgələr ölkənin ümumi inkişafından kənardan qalmır

problemlərin həllinə, aqrar sahəye və sağlam vətəndaş cəmiyyətinin formalaşmasına yönəldib və uğura aparan islahatlar dönəndən həyata keçirilir. Paytaxtla regionlara arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış regionların sosial-iqtisadi inkişafına dair Dövlət programları bölgələrdə infrastrukturun yenilənməsi, rəyonların simasının müasirləşməsində məhüm rol oynayır. Bölgələrdə istehsal müəssisələrinin dircəliş və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin semərliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ əsurlarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması. Dövlət programlarının icra edilməsinin əsas nailiyətləridir. Prezidentin rəhbərliyi ilə mövcud çağırışların teleblərinə uyğun iqtisadi siyaset tədbirləri müəyyənələşdirənək həyata keçirilir, və neticecə makroiqtsisi sabitlik təmin olunur, ölkə iqtisadiyyatı öz dayanıqlılığı və inkişaf tempini saxlayır.

Qeyd edək ki, 4 Dövlət Programı üzrə regionlara yatırılmış investisiyaların hecmi 104 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxləndən əldən əldən təqribən 100 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxləndən əldən əldən təqribən 100 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxləndən əldən əldən təqribən 100 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxləndən əldən əldən təqribən 100 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxləndən əldən əldən təqribən 100 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxləndən əldən əldən təqribən 100 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxləndən əldən əldən təqribən 100 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxləndən əldən əldən təqribən 100 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxləndən əldən əldən təqribən 100 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxləndən əldən əldən təqribən 100 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxləndən əldən əldən təqribən 100 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxləndən əldən əldən təqribən 100 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxləndən əldən əldən təqribən 100 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxləndən əldən əldən təqribən 100 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisi idxləndən əldən əldən təqribən 100 milyard manat təşkil edir. 2022-ci ilde regionlara üzrə məhsul buraxılışının nominal hecmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüüb, əhalinin nominal gelirləri isə 10,5 dəfə artıb. 2004-cü iləndən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 minden artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik st



Azərbaycan sabitlik və təhlükəsizlik adasıdır

(əvvəl 1-ci səhifədə)

Lakin dünyanın ayrı-ayrı regionlarında yaşanan gərginliklər müqayisədə ölkəmizdeki vəziyyət bütünlükə fərqlidir. Respublikamızın təhlükəsizlik adası kimi fərqli olmayış dövlət başçımız İlham Əliyevin sayesində mümkün olub. Azərbaycanlıların daxili xarici siyaseti sayesində Azərbaycan heç bir dövlətdən, regional və beynəlxalq güclərindən, hənsiə təşkilat və qurumdan asılı deyil, eyni zamanda təhlükəsizliyini təmin edərək yaxın və ya uzaq ölkələrin təsirindən kənar qalır. Öz hesabına təhlükəsizliyini təmin edənlər, yerləşdiyi coğrafi mövqeyə görə təhlükəsiz olanlar və qeyri-sabitlikdən mütəmadi olmayış çəkən ölkələr üç qrupa bölündür. Ölkəmiz qonşu ölkələrdən və region dövlətlərindən fərqli olaraq birinci qrupda yer alır: "İndi dünyanın heç bir yerində mühərbieler, toqquşmalar, qarşılardan hökm sürür, heç gün bizi bunu görür. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir. Çünkü biz müstəqilliyimiz illərindən cətin günler yaşamışdır". Bu fikirlər ölkə başçımız Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 ilik yubileyi münasibət Azərbaycan xalqına müraciətində bildirilir.

Qarabağ probleminin həll olunması ölkəmiz təhlükəsizliyini daha da artırır. 44 günlük Zəfer savaşı və antiterror tedbirlerinin bu gün sabitlik təmin olunmasında həlliəci rol daşı böyükdür. Haqlı savaşımdakı və qələbələrin regionun təhlükəsizliyini daha da möhkəmənməsine xidmet edir. Çünkü Azərbaycan İşgalçılardan qı-

Röya RÜSTÖMLÜ,
"Respublika".

Lakin bu gün ölkəmiz möhtərin Prezidentin Şuşadan 2023-cü il mayın 10-da bayan etdiyi kimi, Azərbaycan bu gün sabitlik adasıdır. Əlbettə, bu, ölkəmizdən əldə etdiyi en böyük nailiyətdir

*İ*nranın İsrailə raket və dron hücumları onu deməyə əsas verir ki, dünyanın geosiyasi arxitektura tamamilə dəyişir. Hazırda baş verənlər onu göstərir ki, böyük güclər, beynəlxalq birlik, münəaqisələrin aradan qaldırılmasında heç də mənəvəli deyil. Əksinə, bu gün beynəlxalq subyektlər dünyanın ayrı-ayrı bölgələrində yeni münəaqisə ocaqlarının yaranması, gərginliyin artması, həmçinin ayriçi xətlərin dərinləşməsi prosesində aktiv iştirak edirlər.

Ölkəmiz bütün təhdidlərə cavab vermək iqtidarındadır

Cənubi Qafqazda da analoji olaraq illərdən sözügedən proses müşahidə olunur. Xüsusən aprelin 5-de Brüsselde Avropa İttifaqı, Birleşmiş Ştatlar və Ermenistan arasında baş tutan sənət və imzalanın sənəd göstərir ki, artıq kollektiv Qerb bu nüvətini gizlətmir. Müküm cəhədlər qarşı Türkiye, Rusiya və Azərbaycanın keşkin etirazı və onun fonunda İranın Ermenistanda Qerbini oynaması çələngi təhlükeli oyuna səssiz qalması regiondakı geopolitik konfiqurasiyaların mürrekkeb və cətin olduğunu söyləməyə əsas verir və bütün bu baş verənlər bir daha xalq-iqtidarı birliliyinin lazımlı və vacib olduğunu göstərir. Belə gərgin, cətin anlarda dövlətin xalqla, xalqın dövlətə vəhdətinin dəha da güclənməsinin labüdüyü dəha da aydın olur.

Ermenistan Qerbini əsas aleti rolunda çıxış edir və belə olan təqdirde təbii ki, proseslər Azərbaycana diqqətən izlenilir. Xüsusən nezəre alsaq ki, artıq üçüncü dönya mühərbiəsi Azərbaycanla sarhadəri olan dövlətləri ağışuna alıb. Rusiya kimi neheng bir dövlət Ukraynada, həmçinin İran kimi qədim enənlərə malik ölkə isə artıq Yaxın Şərqi münaqşənin birbaşa iştirakçısıdır. Baxmayaraq ki, heç iki dövlət uzun müddət bu proseslərin yayılmaya çalışır, lakin bunu bacarmadı. Azərbaycan isə çox gərgin, mürrekkeb gəsiyəsi bir regionda yerləşməsinə baxmayaraq, bu proseslərin qarşısını ala bilib. Azərbaycan Prezidenti Vətən mühərbi, antiterror tədbirləri Azərbaycanın yaradığı yeni hərbi-siyasi konfiqurasiya ilə bölgəni qütblerəsini

ziddiyyətlərin qarşılurma platformasına çevrilən təhlükəsizlərin xilas edib. Ona görə Qafqazda Ermenistana daxil olmaqla her kəs Azərbaycanın rəhbərliyinə minnəndar olmalıdır ki, regionun Suriya və Ukraynaya çevrilmesinə imkan verməyib.

...Bəz tam hazırlanıq, istenilən varianta hazırlanıq. Əgər dönya ənənəvi yollarla inkişaf etməyə davam etsə, halbuki, men buna inanıram, - hazırlanıq. Əger dönya, beynəlxalq arxitektura tamamilə çökse, bizi buna hazırlanıq. Yeni biz komanda kimiyik. Her an hazır olmalyıq ki, özümüz öz gücümüzə esaslanaraq istənilən vəzifəni istənilən yerde yerinə yetirək və bayraqımıza həmisi uca tutuq". 2022-ci il yanvarın 12-de Prezident İlham Əliyev yeri televiziyalara müsahibəsində mənən təsdiq etdərək Azərbaycanın mövqeyini dəqiqlik ifade etmişdi. Təessüf kimi, gəsiyəsi hadisələr şimal və cənub qonşularımızın iştirakları ilə bəsiləşən sərhədərlərdən baş verir. Ələmətənək, Cənubi Qafqazın lider ölkəsi, regional gürcə mərkəzi deyil. Bəki yəni reallıqlar fənnində diaq və əməkdaşlı məkəni, inam və etimad ünvanıdır. Ələmətənək Qerbindən sonra Azərbaycanın artan imkanları rəsmi Bakıya, bölgədə öz gündəliyini diktə etmeye, regionda heyata keçirilməsinə cəhd olunan təcavüzkar planlara qarşı qəti mövqə sergiləməye və Azərbaycanın səbəbli faktor kimi çıxış etməye imkan verir. İri, neheng global güclər, hətta prosesdə aktiv rol oynamasına baxmayaraq, Rusiya, İran kimi dövlətlər belə bu prosesin qurbanına çevirir.

Tacir SADIQOV,
"Respublika".

sasını aldı. Və bugün bir daha bütünlüyü görür ki, orumuz peşəkar, rəşadəti və vətən-pərvərdir.

Bu gün dünyada baş verən hadisələr Azərbaycanın şimal və cənub qonşularının iştirakı ilə bəsiləşəsə səhərlərimizdə cər-

Ümummilli lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə həkimiyətə gəldiyi gündən bu günə qədər ölkəmiz böyük inkişaf yolunu keçib, saysız-hesabsız uğurlara imza atıb. Azərbaycan keçmiş SSRİ-yə daxil olan yeganə ölkədir ki, öz orası bütövliyini təmin edə bilib. Bu mənada Azərbaycan digər postsovet respublikalarından fərqlənir. Bu, ilk növbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyasetin nəticəsidir. 44 günlük ikinci Qarabağ müharibəsi və 23 saatlıq antiterrör tədbirləri ilə orası bütövliyümüzün və suverenliyimizin tam olaraq bərpə olunması son ikiyüzüllük tariximizdə müstəsna yera malikdir.

Azərbaycan Qarabağ problemini həll etmək həm də özərzisine və regiona sabitlik getirir. Bunun da başlıca səbəbi xalq-iqtidárlılıdır. Dövlət başçımızın qeyd etdiyi kimi: "Uzun illərdə ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitlinin tematitçisi Azərbaycan xalqıdır. Xalqın bizim siyasetə göstərdiyi destek bize güc verir və eyni zamanda imkan verir ki, İslahatları dərinləşdirik və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək".

Son illər dünündə baş verənlər sabitliyin hər bir ölkə üçün böyük aktuallıq daşıdığını göstərir. Bir anlıq emosionalıqla verilən qərarlar beşəriyyəti fəlakətə aparır, yaşanın qarsıdurulmaları dövlətlərə böyük insan itki, dağıntılar üz-üzə qoyur. Artıq iki ilən cəhd edir ki, davam edən Rusiya-Ukrayna müharibəsi vətən ilən öktəyab ayndıda başlayan İsrail-Hamas qarşılığında buna en yaxşı nümunədir. Dünən müxtəlif yerlərdən yasaşan gərginliklər möqayisədə Azərbaycan sabitlik və inkişafı adasına çevrilir.

Planımlı bu gün iki böyük savaşın meydənina çevrilir. Artıq beşəriyyət üçün növbəti həyəcan

Həzirdə sabit və təhlükəsiz mühitin təmin olunması Cənubi Qafqaz regionu üçün əsas çağışlılardan birekdir. Şübhəsiz, bu, Ermenistanla Azərbaycan arasında səhər məqəviliyən imzalanması nəticəsidir. Azərbaycan bu işitmətdə mühüm addımlar atmaqla prosesə töhfə verəcək. Qarabağ müharibəsindən əncərələr vətən ilə artıq vaxt keçməsinə, eləcə də davamlı təsəbbüsələrə baxmayaraq, iki ölkə arasında hələ də səhərənədi imzalanınmayıb. Süh prosesinin ləngiməsinin bir sıra səbəbləri var.

Rəsmi İrəvanın getdikcə üçüncü güclərdən - Qerbən asılı vəziyyətə düşdüyər. Ermenistan həkimiyəti isə Yelisey sarayıının öz planlarının icrası üçün İrəvanın tərəflətinin geləcəyini xilas etməkdən çox, Qərbin, eləcə də Fransanın təşşirinqərinin yerinə yetirilməsinə üstünlük təsdiq edir. 44 günlük Vətən müharibəsi, isterse də postmüharibə dövründə Fransa Ermenistana regionda sabitliy pozmağa məcbur etdi. Əfsuslar olsun ki, rəsmi Parisin Cənubi Qafqazda destabillik ya-

ratma cəhdı bu gün de özüñən bürüze verir. Ermenistan həkimiyəti isə Yelisey sarayıının öz planlarının icrası üçün İrəvanın tərəflətinin geləcəyini xilas etmədən istifadə etdiyi her vəchən pardaləmək isteyir. Nikol Paşinyanın anlamı ki, Emmanuel Makron üzərində diplomatik uğursuzluqların fonunda yeni koloniya axtarılandırıb. Hazırda Paris üçün en uğurlu namizəd regionun əzif bəndi olan Ermenistandır. Emmanuel Makronun Nikol Paşinyanın münasibəti, həmçinin Paris liderinin İrəvan-

nubi Qafqazda destabillik ya-

ratma cəhdı bu gün de özüñən bürüze verir. Ermenistan həkimiyəti isə Yelisey sarayıının öz planlarının icrası üçün İrəvanın tərəflətinin geləcəyini xilas etmədən istifadə etdiyi her vəchən pardaləmək isteyir. Nikol Paşinyanın anlamı ki, Emmanuel Makron üzərində diplomatik uğursuzluqların fonunda yeni koloniya axtarılandırıb. Hazırda Paris üçün en uğurlu namizəd regionun əzif bəndi olan Ermenistandır. Emmanuel Makronun Nikol Paşinyanın münasibəti, həmçinin Paris liderinin İrəvan-

səhərlərinin imtiyəti qəçiləməzdər.

Ermenistanın baş naziri Nikol Paşinyan rəsi məddət evvel bildirib ki, 4 kəndi Azərbaycana qaytaracaq.

Baş nazir özünü beynəlxalq içti-

miyyətindən səhərlərənək tərəfdarı,

ölkəmizi isə aqressor kimi göstərməyə çalışsa da, reallıq ortadır. Belə ki, Ermenistanın baş nazirinin müavini Məris Qiroyyan deyib ki,

delimitasiyanın başlanması ilə

başnələrənək tərəfdarı, o, parlamentdə delimitasiya və demar-

lıktiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvünü silahlə təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hiyətindən təcavüzlərənək təc-

hi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir

1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinə seviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etmək), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd vərə bilərlər.

2. Elmlər doktoru proqramı üzrə təhsil üçün seçdişləri sahədə elmi və ya elmi-pedaqoji naliyyəti olan, fundamental tədqiqatlı yüksək seviyədə aparmış qadır və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilir.

3. Dissertantlıq yolu ilə fəlsəfə doktoru proqramına qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura seviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etmək), yaxud təhsili ona bərabər tutulan, mühafizə təqiqatlı yüksək seviyədə aparmış qadır və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilir.

4. Doktorantura və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- kadrılarda şəxsi qeydiyyat vərəqi;
- tərcüməyi-hal;
- 2 adəd fotosəkil (3x4 ölçüde)
- iş yerindən xasiyyətnamə;
- iş stajı olalar üçün emək kitabçasından çıxarış;
- çap olunmuş elmi əsərlərin siyahısı (elmi əsərlərin nəşr edildiyi jurnaldan çıxıralar surətərə elave edilmək).
- Elmi əsərlər iddianının seqdiyi ixtisasla uyğun olmalıdır. Elmi əsərlər olmayanlar ixtisasla ixtisasa aid olan mövzu üzrə referat təqdim etməlidirlər (referatın mezmununa və tərtibinə dair tələbləri <https://unec.edu.az/application/uploads/2015/02/Referat-n-yaz-imas-nas->

Tələblər: 012-440-57-49.

Nəqliyyat və turizm sektorlarının nümayəndələri arasında görüş



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Dövlət Turizm Agentliyinin (DTA) birgə təşkilatlığı ilə nəqliyyat və turizm sektorlarının nümayəndələri ilə görüş keçirilib. RİNN-nin mütbuat xidmətinin verdiyi malumatda bildirilir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin iştirakı ilə təşkil olunan tövbərdə "Azerbaycan Hava Yolları" QSC, "Azerbaycan Dəmir Yolları" QSC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Azərbaycan Turizm Agentlikləri Assosiasiyanın rəhbər şəxsləri təmsil olunublar.

Nazir Rəşad Nəbiyev nəqliyyat sistemini turistlər üçün daha olverişli edən elçatanlıq, təhlükəsizlik, davamlılıq kimi global seviyyədə tanınan xüsusiyyətlər üzrə ölkəmizdə görülmüş və planlaşdırılan işlər barədə danışır. Sədr Fuad Nağıyev daxili və xarici turizm sahəsinin inkişafının nəqliyyat sistemi və infrastruktur ilə birləşərək olduğunu, mövcud sahələrin sinxron inkişafının vacibliyini vurğulayıb.

Görüşdə səmərəli nəqliyyat sisteminin turizmin inkişafında rolü, hava və yerüstü nəqliyyat (demiryolu və avtomobil nəqliyyatı) sahəsində şirkətləri maraqlandıran məsələlər və dövlət-özəl tərəfdəşliyinin əhəmiyyəti müzakirə olunub.

"Respublika".

Əlliyyi olan şəxslərə evlərində reabilitasiya xidmətləri

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayışını tərk etmək çətinlik çəkən 500-dək əlliyyi olan şəxsi evlərində (seyyar) reabilitasiya xidmətləri ilə təmin edib. Onlara 1220 sayda reabilitasiya xidməti göstərilib.

Həmin seyyar xidmətlərdən yaranan iştəyin əlliyyi olan şəxslər (ve ya onun qanuni nümayəndəsi) Nazirliyin "142" Çağrı mərkəzində, eləcə də DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir. Müraciət əsasən Agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixologlarından ibaret seyyar briqadası əlliyyi şəxsin yaşadığı ünvana gederek, onun ikinin müəyyən və qiymətləndirməsini aparır. Daha sonra əlliyyi olan şəxslərə fərdi plan tərtib olunaraq bu plan əsasında ona müəyyən olunmuş müddət ərzində həkim və psixoloq müəyyən, loqoped seansi, müalicəvi masaj, müalicəvi bedən təribyesi, əmək təriyasi və s. üzrə reabilitasiya xidmətləri göstərilir.



Beynəlxalq Telekommunikasiya İttifaqı ölkəmizdə sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübələr kimi təqdim edib

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTI) "Partner2Connect Digital Coalition" platformasının rəsmi internet sahifəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) fealiyyəti və övladlığagötürmə üzrə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübələr kimi təqdim edilib.

Platformada in迪yədək dünyanın 142 ölkəsinin 434 qurumuna ad 895 uğurlu rəqəmsal layihə barədə global miqyasda olub. Bu barədə "Röytərs" agentliyi məlumat yayıb. Bildirlər ki, hava nəqliyyatı və havा limanları ilə işləyən "OPSFROUP" konsalting şirkətinin yaradıcısı Mark Zl uçuşlara bağlı fasilələrin miqyasını 2001-ci il 11 sentyabr terror aktının nticələri ilə müqayisə edib.

"O vaxtdan beri bizde elə bir vəziyyət olmayıb ki, bu sayıda müxtəlif hava məkanları belə təz bağlanıns. Bu, xaos yaradır", - deyə Mark Zl bildirib.

Məlumatda görə, İran üzərindəki hava məkanından Avropa və Asiya arasında uçan təyyarələr istifadə edir. O, uçuşlara bağlı fasilələrin dəhənəcək gün davam edəcəyini düşünür.

Xatırlada ki, aprelin 14-ne keçən gecə Yaxın Şərqiye eskalasiya ilə əlaqədar İsrail, İran, İordaniya, İraq və Livan hava məkanını bağlayıb.

BÖYÜK BRITANIYA QANUNSUZ MİQRANTLARI ERMƏNİSTANA GÖNDƏRMƏK NİYYƏTİNDƏDİR

Böyük Britaniya krallıqları qovalanmış qanunsuz məqrantları qəbul edə biləcək dörd ilə dənisiqlərə başlayıb. "Report" agentliyinin xəberinə görə, bu barədə "The Times" qəzeti ilə etdiyi diplomatik sənədlər istinadən bildirib. Bu məsələ ilə bağlı Ermənistən, Botsvana, Kot-d'Ivuar və Costa-Rika ilə diaqət davam edir.

Nəşrin məlumatına görə, London məhz bu dörd ilə ilə Böyük Britaniya və Ruanda arasında evvələr əldə edilmiş razılaşmanın analoquunu bağlamağı gözleyir. Braziliya, Kolumbiya, Paragvay, Peru və Ekvadorla mümkün əməkdaşlıq məsələsi da qaldırılb, lakin Krallığın XİN-i hesab edir ki, bu ölkələrin hakimiyət orqanları bunda çox maraqlı olmayıcaq.

"Respublika".

DÜNYA BUGÜN

Xəbərlər

ABŞ SENATINDA UKRAYNAYA VƏ İSRAİLƏ YARDIMLA BAĞLI KONSENSUS ƏLDƏ EDİLB

ABŞ Senati Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə edib. "Trend" agentliyinin verdiyi xəberə görə, bu barədə Señatda çıxluğun lideri, demokrat Çak Şumar mətbuat konfransında bildirib.

Senatorun sözlərinə görə, konsensus ABŞ prezidenti Cozev Bayden və Kongres liderləri arasında bazar günü baş tutan telefon danışıqları zamanı əldə olunub.

Bununla yanaşı, Çak Şumar qeyd edib ki, İsrail və Ukraynaya yardım göndərməyin ən yaxşı yolu Nümayəndələr Palatasının Señat tərəfindən təsdiqlənmiş milli təhlükəsizlik haqqında eləvə qanunun qəbul edilməsidir.

"İsrailin raket aleyhinə müdafiə və pilotuz üçün aparaları ilə mübarizə sistemi bərpa etmesinə yardımın ən yaxşı yolu bu eləvin dərhal qəbul olunmasıdır", - deyə Çak Şumar vurgulayıb.

GÜRCÜSTAN PREZİDENTİ: "XARİCİ AGENTLƏR QANUNU" Aİ MƏQSƏDLƏRİ ÜÇÜN SƏRFƏLİ DEYİL

Gürcüstan prezidenti Salome Zurabishvili baş nazir İrakli Kobaxidzenin ABŞ və Avropa İttifaqı (Al) ölkələrinin səfirlərini "xarici agentlər haqqında qanun"la bağlı ictimai müzakirəyə davət edən bəyannatına münasibət bildirib. "Telegraf.com"un xəberinə görə, prezident Kobaxidze hökumətinin bu təşəbbüsündən Al-ya integrasiya prosesinə zərər verə bileyinini diqqət etdi.

Zurabishvili qeyd edib ki, Berlinda Almaniya kansleri Olaf Soltis görüs zamanı barəyinən Al ilə heç bir əlaqəsin olmadığı dəlil gəlibil.

"Artıq Berlində baş nazırlar arasında müzakirələr aparılıb. Bu qanun Avropa qanunu deyil. Bunun parlamentin müzakirəsinə qaytarılması Avropa məqsədləri üçün sərfəli deyil", - deyə Gürcüstan prezidenti vurğulayıb.

Xatırlada ki, ötən ilin martında ilk dəfə parlamentin müzakirəsində çıxıran qanun layihəsi Gürcüstəndə kültəvi etirazlara səbəb olmuşdu. ABŞ və Al-nin da sərt təpkisi ilə qarşılanan layihə bundan sonra geri götürülmüşdər. Qanun bir neçə gün evvel yenidən parlamente təqdim edilib.

İRANIN İSRAİLƏ HÜCUMU AVİAUÇUŞLARDA CİDDİ PROBLEMLƏR SƏBƏB OLUB

İranın İsrailə hücumundan sonra iki gün ərzində azı 12 böyük aviasirkət uçuşları leğv etməli və ya marsrutu dayırımda olub. Bu barədə "Röytərs" agentliyi məlumat yayıb. Bildirlər ki, havə nəqliyyatı və havा limanları ilə işləyən "OPSFROUP" konsalting şirkətinin yaradıcısı Mark Zl uçuşlara bağlı fasilələrin miqyasını 2001-ci il 11 sentyabr terror aktının nticələri ilə müqayisə edib.

"O vaxtdan beri bizde elə bir vəziyyət olmayıb ki, bu sayıda müxtəlif hava məkanları belə təz bağlanıns. Bu, xaos yaradır", - deyə Mark Zl bildirib.

Məlumatda görə, İran üzərindəki hava məkanından Avropa və Asiya arasında uçan təyyarələr istifadə edir. O, uçuşlara bağlı fasilələrin dəhənəcək gün davam edəcəyini düşünür.

Xatırlada ki, aprelin 14-ne keçən gecə Yaxın Şərqiye eskalasiya ilə əlaqədar İsrail, İran, İordaniya, İraq və Livan hava məkanını bağlayıb.

CƏXİYADA GÖY ÖSKÜRƏK XƏSTƏLİYİNƏ REKORD YOLXUMA QEYDƏ ALINIB

Çexiyada öten həftə rekord sayıda (1494) göy öskürək xəstəliyinə yoluxma faktı qeyd edilib. "TASS" agentliyinin xəberinə görə, bunu Çexiya Səhiyyə İnstitutunun statistik məlumatları göstərir.

Bildirlər ki, ölkədə son 65 ilədən əhəmiyyətli göy öskürək epidemiyası güclənir.

Ötən həftə hekimlər tərəfindən müeyyən edilən xəstələrin sayı bütün 2023-cü ilədək yoxluyma hallarının sayından iki dəfə çoxdur.

Cəxiyada bu ilin yanvar ayından beri 7888 göy öskürək yoluxma faktı təsdiqlənib. Sonuncu dəfə ölkədə bu xəstəliklə bağlı belə həyəcanlısı vəziyyət 1959-cu ilədə müşahidə olunub, o zaman 18978 sahənə vəzifəsi tətbiq edicəydi", - deyə Avropa Şurasının rehbəri qeyd edib.

HAZIRLATI: VAMIQ ABBASOV, "RESUBLİKA".



Meşəbərliklər tərəfindən ekin-sepin işlərinə vaxtında hazırlıq görülmüş, kifayət qədər toxum ve tıng tədarük edilmişdir. Meşəlik ərazilərdə görülen işlər barede **Mərkəzin baş meşəbəyisi Fəxreddin Məmmədquliyev** bildirir ki, cari ilin yaz mövsümündə 21 hektarda meşəbərpa işləri aparılmışdır. O cümlədən 14,7 hektarda meşə ekinli, 6,3 hektarda isə sepin keçirilmişdir. Ümumilikdə 25375 aded tıng və toxmacar elkmışdır. Meşə ekinlərində əsasən palid, vales, göyrüş, qoz, qarağac və digər meşə ağac cinslərindən istifadə olunmuşdur. Bundan eləvə, 28 hektar ərazidə meşə ekinlərde doldurma və 100 hektarda texniki xidmət işləri görülmüşdür. Hazırda ərazilərdə meşəbərpa tədbirləri davam edir.

Ziyafəddin BAYRAMOV,
"Respublika".

Baş redaktor

Hümbət MUSAYEV

Redaksiya ilə əlaqə nömrələri

Qəbul otağı	493-59-08
Katiblik	538-43-41
Siyasət, ictimai problemlər və analitik təhlil redaksiyası	538-55-20
Rəqəmsal inkişaf, iqtisadiyyat və islahatlar redaksiyası	434-56-90
Humanitar siyaset redaksiyası	538-25-70
Xəbərlər, ictimai rəy və sosial problemlər redaksiyası	538-01-31
Texniki şöbə	538-61-02
Ümumi şöbə	510-82-52
Reklam və elan xidməti	441-20-23

Redaksiyanın ünvani

AZ1073, Bakı, Matbuat prospekti,
529-cu məhəllə, VII mərtəbə.

www.respublika-news.az

respublikaqezeti@mail.ru, resp.paper@gmail.com

Qeydiyyat №7 İndeks 0240 Tıraj: 4215

"Respublika" qəzetinin kompüter mərkəzində yüksələşən "Azərbaycan Naşriyyatı" MMC-nin mətbəəsində ofset üsulu ilə çap olunmuşdur.



Qəzetiñ saytına keçid üçün QR kodu telefonunuzla oxudun

Sifariş 828, Satış qiyməti 60 qəpik

"Gənclər bacarırlar!" Azercell-in dəstəyi ilə davam edir

Lider mobil operatorun əməkdaşları SOS Uşaq Kəndinin sakinləri ilə bilik və təcrübələrini bölüşüb



Həssas qrup gənclərin bilik və bacarıqlarını artırmaq məqsədilə təşkil olunan "Gənclər bacarırlar!" layihəsinin növbəti mərhəlesine 15-23 yaş aralığında 20 iştirakçı qoşulub. Proqramda Azercell-in İnsan Kapitalının idarə Edilməsi Departamentinin əməkdaşı Güney Quliyeva tərəfindən effektiv ünsiyyət, karyera planlaşması, CV tərtibatı, müsbəhəyə hazırlıq ilə bağlı təlim sessiyaları keçirilib. Həmçinin layihənin "Youthlinks" platforması üçün müsbəhəyə hazırlıq və özünü təqdimetmə bacarıqları haqqında maarifləndirici videolar da çəkilib.

"Gənclər bacarırlar!" layihəsi "İdeyadan biznesə" məzvusunda təlim de baş

tutub. Azercell-in Korporativ Ünsiyyət Departamentinin əməkdaşı İrəda Memmedovannın apardığı təlimde gənclər sahibkarlıq, ideya, dünya bazar kimi mövzularla geniş məlumatlar alıb ediblər.

"Youthlinks" haqqında məlumatla olavaşən tanış olıb ilərinsiz:

YouthLinks Community (sos-youthlinks.com)

Qeyd edək ki, Azercell-in

dəstəklədiyi "Gənclər bacarırlar!" layihəsi "SOS Uşaq Kəndi"nən gənc sakinlərinin təhsili, peşəkar inkişaf və iş heyatına hazırlanması məqsədi daşıyır.

Lider mobil operator xüsusi qayğıya ehtiyacı olan və həssas qrupa aid şəxslərin sağlamlığı və hüquqlarının qorunması, cəmiyyətə integrasiya olunması, keyfiyyəti təhsil ala bilmiş istiqamətində layihələrinin davam etdiril.

Bakıtrafi qəsəbələrdə yeni layihənin icrasına başlanıb



Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakıtrafi qəsəbələrdə əhalinin içmeli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb. Dövlət investisiyasi hesabına icra olunan layihə Abşeron yarımadanın şimal-sərqi hissəsinin, xüsusi, Maştağa, Nardaran və Bilgə qəsəbələrinin sahilboyu ərazilərinin, eyni zamanda yeni salınmış yaşayış massivlərinin içmeli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur.

Bu barede Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatında bildirilir ki, layihəyə əsasən, ərazinin içmeli su təchizatı Ceyranbatan su təmizləyici qırğularından qidalanın Maştağa su anbarından aparila-

caq. Bu məqsədilə anbarın nasos stansiyası yenidən qurulacaq. Anbardan götürülen su na-soslar vasitəsilə Nardaran qəsəbəsində yeni inşa edilən 10 min kubmetr tutumlu yeni su anbarına vurulacaq. Maştağa və Nardaran anbarını əlaqənləndirmək məqsədilə 820 millimetr diametri polad borularla 6 kilometr uzunluğunda magistral su kəməri inşa edilir. Yaşayış massivlərinə suyun çatdırılması məqsədilə 530 millimetr diametri polad borularla 11 kilo-

nandan qısa müddət erzində su xətərlərinin tikintisi işlərinin 50 fai-zı icra olunur. Eyni zamanda 10 min kubmetr tutumlu yeni su anbarının tikintisine başlanılıb, nasos stansiyasının yenidən qurulmasına hazırlıq görülür.

Qeyd edək ki, layihənin əhət etdiyi ərazilədə mərkəzləndirilmiş su təchizatı şəbəkəsi mövcud olmayıb. Ərazinin bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətəri çəkililər və həmin xətərlər titki normalarına cavab vermediyindən istismara yarasız veziyətdədir. Şəbəkə olmayan ərazilərdə isə sakinlərin içmeli su məşələrlərindən tikintisi ədər. Yeni layihənin icrası nəticəsində çimərlik əraziləsi boyu istirahət və turizm obyektlərinin de içmeli su təchizatı yaxşılaşacaq. Tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası Bilgə, Nardaran, Maştağa yeni salınmış yaşayış massivlərində 70 minə yaxın sakinin içmeli su təchizatının yaxşılaşdırılmasına imkan verəcək.

"Respublika".

Aysel Azad qızı İbrahimova-nın adına məxsus Əmək kətabçası titdiyi üçün etibarsız sayılır.

Qənbərov Səadət Mirzəli oğluna verilmiş Abşeron rayonu, Xirdalan şəhəri, AAAF-Park yaşayış massivi, küçə 19, bina F, menzil 35-e aid məqəbələ titdiyi üçün etibarsız sayılır.

Səhmədar Ümumi Yığıncağının gündəliyi üzərə materialları Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilər.

Gündəlik üzrə materialları tanış ola qaydasi

Səhmədar Ümumi Yığıncağının gündəliyi üzərə materialları Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilər.

Gündəlik üzrə materialları tanış ola qaydasi

Səhmədar Ümumi Yığıncağının gündəliyi üzərə materialları Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilər.

Gündəlik üzrə materialları tanış ola qaydasi

Səhmədar Ümumi Yığıncağının gündəliyi üzərə materialları Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilər.

Gündəlik üzrə materialları tanış ola qaydasi

Səhmədar Ümumi Yığıncağının gündəliyi üzərə materialları Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilər.

Gündəlik üzrə materialları tanış ola qaydasi

Səhmədar Ümumi Yığıncağının gündəliyi üzərə materialları Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilər.

Gündəlik üzrə materialları tanış ola qaydasi

Səhmədar Ümumi Yığıncağının gündəliyi üzərə materialları Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilər.

Gündəlik üzrə materialları tanış ola qaydasi

Səhmədar Ümumi Yığıncağının gündəliyi üzərə materialları Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilər.

Gündəlik üzrə materialları tanış ola qaydasi

Səhmədar Ümumi Yığıncağının gündəliyi üzərə materialları Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilər.

Gündəlik üzrə materialları tanış ola qaydasi

Səhmədar Ümumi Yığıncağının gündəliyi üzərə materialları Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilər.

Gündəlik üzrə materialları tanış ola qaydasi

Səhmədar Ümumi Yığıncağının gündəliyi üzərə materialları Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilər.

Gündəlik üzrə materialları tanış ola qaydasi

Səhmədar Ümumi Yığıncağının gündəliyi üzərə materialları Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilər.

Gündəlik üzrə materialları tanış ola qaydasi

Səhmədar Ümumi Yığıncağının gündəliyi üzərə materialları Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilər.

Gündəlik üzrə materialları tanış ola qaydasi

Səhmədar Ümumi Yığıncağının gündəliyi üzərə materialları Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilər.

Gündəlik üzrə materialları tanış ola qaydasi

Səhmədar Ümumi Yığıncağının gündəliyi üzərə materialları Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilə